

MEDIA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılmasına dair müddəalarının yerinə yetirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.1.5-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilən müsabiqə (bundan sonra – Müsabiqə) ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

1.2. Müsabiqənin keçirilməsində məqsəd dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində jurnalistlərin potensialından səmərəli istifadə olunmasını təmin etmək, onların peşəkarlığının və məsuliyyətinin artmasına, fərdi bacarıqlarının təkmilləşməsinə şərait yaratmaq, jurnalist tədqiqatlarının aparılmasını stimullaşdırmaqdır.

1.3. Müsabiqənin başlama və bitmə tarixi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən müəyyən edilir.

1.4. Müsabiqə barədə elan Agentliyin rəsmi internet saytında, habelə sosial şəbəkə hesablarında yerləşdirilir.

2. Müsabiqənin ümumi şərtləri

2.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər Müsabiqədə iştirak edə bilərlər.

2.2. Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- 2.2.1. ən yaxşı reportaj;
- 2.2.2. ən yaxşı ictimai-siyasi təhlil;
- 2.2.3. ən yaxşı sosial-iqtisadi təhlil;
- 2.2.4. ən yaxşı müsahibə;
- 2.2.5. ən yaxşı mədəniyyət materialı;
- 2.2.6. ən yaxşı köşə yazısı;
- 2.2.7. ən yaxşı jurnalist araşdırması;
- 2.2.8. ən yaxşı очерк.

2.3. Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- 2.3.1. ən yaxşı ictimai-siyasi reportaj;
- 2.3.2. ən yaxşı iqtisadi reportaj;
- 2.3.3. ən yaxşı sosial reportaj;
- 2.3.4. ən yaxşı mədəniyyət reportajı;
- 2.3.5. ən yaxşı idman reportajı.

2.4. Müsabiqəyə təqdim edilmiş materialın müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmadığı və ya yayımlanmadığı aşkarlandıqda iştirakçı müsabiqədən kənarlaşdırılır.

3. Müsabiqədə iştirak

3.1. Müsabiqəyə müraciət edən jurnalistlərdən aşağıdakılar tələb olunur:

3.1.1. Müsabiqəyə müraciət forması (*bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır*) (*əlavə olunur*);

3.1.2. şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsi;

3.1.3. əmək müqaviləsi ilə işləyən jurnalistlər tərəfindən çap olunma tarixi bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş müddətə aid olan əmək müqaviləsi bildirişi, fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalist tərəfindən isə ən azı bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş müddətə qüvvədə olan mülki hüquq müqaviləsi (müqavilələri);

3.1.4. jurnalistin müvəkkil bankın möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmiş aktiv bank hesabı üzrə rekvizitlərini əks etdirən sənəd;

3.1.5. müsabiqə elan olunan gündə son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış material.

3.2. Bu Qaydaların 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulan nominasiyalar üzrə müraciət edən jurnalist həmin Qaydaların 3.1.1-ci – 3.1.4-cü yarımbəndində göstərilən sənədlərin “.pdf” yaxud “.jpeg” versiyasını “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na (bundan sonra – Elektron informasiya bankı) daxil edir.

3.3. Jurnalist yazısının dərc olunduğu qəzet səhifəsinin şəklinin və ya ekran görüntüsünün (skrinşotunun) “.pdf” yaxud “.jpeg” versiyasını, veb-səhifənin isə linkini Elektron informasiya bankına daxil edir.

3.4. Jurnalist süjetinin yayımlandığı “youtube” linkini Elektron informasiya bankına daxil edir.

3.5. Müsabiqəyə elektron qaydada müraciət etmək üçün jurnalist Elektron informasiya bankında qeydiyyatdan keçməli və şəxsi kabinetini yaratmalıdır.

3.6. Müsabiqədə iştirak üçün təqdim olunmuş sənədlərdə çətişməzlilər aşkar edildikdə həmin çətişməzlilər bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırıla bilər.

3.7. Agentlik Müsabiqədə iştirak üçün təqdim edilmiş sənədlərin əslini tələb etmək hüququna malikdir.

3.8. Bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş əlavə bu Qaydaların ayrılmaz tərkib hissəsidir.

4. Qiymətləndirmə

4.1. Bu Qaydaların 3.1.5-ci bəndində nəzərdə tutulmuş materialların qiymətləndirilməsi Agentlik tərəfindən cəlb edilmiş müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, Müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçirilir.

4.2. Eyni material üç fərqli ekspert tərəfindən fərdi qaydada aşağıdakı meyarların hər biri üzrə ən aşağı “0”, ən yüksək “20” bal olmaqla qiymətləndirilir və hər bir material barədə əsaslandırılmış yazılı rəylər verilir:

4.2.1. materialın orijinallığı;

4.2.2. materialın jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu;

4.2.3. materialın üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması;

4.2.4. plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi;

4.2.5. materialın maarifləndirici əhəmiyyəti.

4.3. Süjetlərin qiymətləndirilməsi zamanı onların texniki tərtibatı da nəzərə alınır.

4.4. Ekspertlər tərəfindən materiallara verilən fərdi qiymətlər Agentlik tərəfindən ümumiləşdirilir.

4.5. Ekspertlər tərəfindən materiallara verilən fərdi qiymətlər Agentlik tərəfindən ümumiləşdirilərkən bir neçə material eyni bal toplayarsa, ekspertlərin müvafiq yazılı rəyləri nəzərə alınır.

4.6. Müsabiqənin nəticəsi barədə məlumat Agentliyin rəsmi internet saytında, habelə sosial şəbəkə hesablarında yerləşdirilir.

5. Mükafatlandırılma

5.1. Müsabiqənin yekununda bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, 2.3-cü bəndində nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və həmin jurnalistlərin süjetinin hazırlanmasında iştirak edən operator olmaqla ümumilikdə 4 (dörd) nəfər qalib müəyyən edilir.

5.2. Qalib jurnalistlərin hər biri 700 (yeddi yüz) manat, operatorların hər biri isə 350 (üç yüz əlli) manat məbləğində pul mükafatı ilə mükafatlandırılır.

5.3. Bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulmuş pul mükafatları qaliblərin bank hesablarına köçürülür.